

Ərdoğan: "Pençe Kilit"
əməliyyatında
82 terrorçu məhv edilib"



PKK nədirse,
YPG də odu. Ounlar
terror təşkilatıdır.
Biz arxalarında
kim olursa olsun,
terrrora mübarizə
məzəvibinə davam etdirəcəyik.

Adəlet.az bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiye Prezidenti Recep Tayyib Ərdoğan deyib.

O qeyd edib ki,
Amerika Birleşmiş
Ştataları PKK-ya və
terrrora mübarizə
məzəvibinə davam etdirəcəyik.

Suriyanın şimalında olan bütün terror təşkilatlarına maddi və texniki dəstək verərək Türkçənin bunu etməmək çağırışını cavabızıq.

Bundan eləvə, Prezident Ərdoğan İraqın şimalında "Pençe Kili" antiterror əməliyyatı nəticəsində 82 terrorçunun məhv edildiyini söyləyib.

Bu bir xalq qəzeti



Qurucusu:
Adil Mirbaşayev

ƏDALƏT

Gündəlik hüquq qəzeti

Qəzet 1990-ci ilin
iyulundan çıxır

Nº 23 (5960) 14 may 2022-ci il

Qiyməti 30 qəpik

www.adalet.az

Şuşada "Xarıbülbül" təntənəsi



Bax: səh-2

DEYƏSƏN,
KASIBLARI
KƏLBƏCƏRƏ
BURAXMILAR?!

Kəlbəcər camaatından
cox həqiqi səkiyotlu daxıl
olur. Bu məsləhəni parlament
içləsəndə deputat Aqil
Məmmədov qaldırdı və
təbi ki, mən də ona dəstək
ol-dum.

Nədi məsələ?

Deməli, yaylağa 200 qo-
yundan bəzən dənə dərəs
sürsə olsa sürünən sahibini
Kəlbəcər yaylağına burax-
murlar. Eləcə də limit qoyub-
lar 35-dən bir dənə aşağı artı
alıslı olsalar da yaylağına
buraxmurlar. Bəzən kiçik
fermər təsərrüfatları - istar
mal-qara sahibləri, istar
sahibləri neysəsin, ardalarını,
sürüşünə Aranda qurdursun?

Deyəriniz ki, 30 ilə ney-
tiridirlər? 30 ilən can çökür-
dilər, xiyar çökirdilər, ona
gördər sürürənləri artırı-
blımlərlər.

Hörmətli, kənd təsərrüfa-
tu nəziri İnam Karimov, limit
barədə yenidən fikirləşmək
läzəmdir.



Unudulmaz rejissorümüz, gör-
kəmli mədəniyyət xadimi Vəqif İb-
rahimoğlu bu gün sənətsevərlər
ve bütövlükde xalqımız tərəfindən
anılır. Ruhu şad olsun!

TƏESSÜF Kİ, AZƏRBAYCANDA ÖLÜM HÖKMÜ LƏĞV OLUNUB



Separatçıların lideri Araik Arut-
yunyan jurnalistlərə verdii briifinq-
de bildirib ki, Qarabağ ermeniləri
yeni mührəbəye hazırlaşır, isteh-
kamlar qurur, gizlincələr yaradır.

Təbi ki, bu sözü boşuna demir,
kimeşə və nəyəsa axrayındır. Əv-
veller belə bir söz vardi, ilana ağ ver-
en kertenkələr, amma indi bu kerten-
kələyə ağ veren ilan və ya ilan-
lar ar.

Rusiya sələnenmərəmlilərin gö-
zü qarşısında istehkamlar qururlaşra,
bu kertenkələyə ağ veren əfi ilanlarından biri təbi ki, Ukraynanın
qapabığında aciz olan Rusiyadır.

Biz o istehkamları çox görmüsük və darmadağın da etmişik. İn-
şallah, yene da edərik. Buz Qarabağda erməni yaşayan heç bir şe-
her və kəndi dəqiqməniş, humanistlik göstərmmiş, mührəbə qan-
qanlarına emal etmiş. Amma bu kontenqələr yenidən baş qal-
dırırsa, bu dəfə türkçeyik mührəbə qanqurlarına və humanistliyi.
Bu dəfə Dəmir Yumruq amansız olacaq.

Bu dəfə arxandız ne Putin dayana biləcək, ne də Makron. Bir
sözələ, Makronun bayyisi əldən gedəcək. Makron bajısız qalacaq.

Ədalət Vəliyev AMİP sədri ilə görüşdü



President Administrasiyasının
Siyasi partiyalar və qan-
unvericilik həkimiyəti ilə
əlaqələr səbəbinin müdürü
Ədalət Vəliyev mayın 11-də
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuan Əli-
yev ilə görüşüb.

Adəlet.az xəber verir ki, gö-
rüşdə Ədalət Vəliyev dünən
cərayen edən geosiyasi pro-
seslərin ölkədə siyasi həmçıl-
lık mühitinin qorunmasına şər-
ləndirdiyini xüsusi vurğulayıb.

Arzuan Əliyəzər əməliyyat-

Aqil Abbas

DARIXMAYIN, ERMƏNİLƏR RUSLARIN DA KÜRƏYİNƏ XƏNCƏR SAPLAYACAQ, AZ QALIB

Bax: səh.6

MEDİA-nın "ADA" Universiteti ilə birgə təşkil etdiyi silsilə seminarlar başa çatıb



11 may tarixində Me-
diannın inkişafı Agentiyi
(MEDIA) ilə ADA Uni-
versitetinin birgə imza-
ladığı eməkdaşlıq me-
morandumu çərçivəsində
dövlət sektorunda fealiyyət
göstərən qurumların metbuat
xidmətlərinin rəhbərləri, ic-
timaiyyətə əlaqələri üzər-
ənənəvi məsələləri təqdim edilib.

Adəlet.az xəber verir ki, iki heftə davam edən silsilə seminarlar-
da və xarici mütəxəssislər tərəfindən media ilə əlaqələrin qu-
rulması, kommunikasiya strategiyalarının səmərəli şəkildə işlənil-
məsi, ənənəvi və sosial media ilə iş proaktiv yaşaşdırıcı dəha keyfiyyəti
iclimalı mezmənun yaradılması mövcüzlarda çıxışlar, interaktiv
müzakirə sessiyaları təşkil olunub.

Seminarların bağlanması mərasimində iştirakçılar təsərrüatının
bölüşərək əldə biliklərə görətərəfli təqdimatlarına faydalı ol-
ağına bildirilir.

Qeyd olunan seminarlar öten il ərzində dövlət qurumlarının
media subyektləri ilə eməkdaşlığının genişləndirilməsi və qar-
şılıqlik kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də
mütəsir media mühitində ictimaiyyəti məlumatlaşdırma me-
mənizmələrinin dəmərəli qurulması məqsədli metbuat katib-
ləri üçün ADA Universiteti ilə birgə təşkil edilmiş silsilə seminar
və təlimlərindən əldə edilən uğurlu təcrübəyə asaslanaraq həya-
ta keçirilib.

Vilayət Eyvazov Türkiyə Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşdü



Mayın 13-də Azərbaycan
Respublikasının daxili işlər
naziri, general-polkovnik Vi-
layat Eyvazov ölkəmizdə
səfərdə olan Türkiyə Res-
publikasının Milli Təhlükəsizlik
Şurasının Baş katibi Seyfullah Hacimüftüoğlu-
nın rəhbərliyi tərəfindən heyətin qəbul edilib.

DİN-in metbuat idarətindən Adəlet.az-a verilən məlumat görə, qo-
naqları salamlayan nazir Vilayat Eyvazov dövlət başçısının siyasi irado-
si və qarşılıqlı soñorları noticisində dəvət qardaş ölkələrinə arasındakı
münasibətləri daha dərinliyində inqilablı və qurulmuş vəzifələri vurğulayıb.

Comiyət həyətindən bütün sahələrində olduğu kimi, ölkəmizdə təhlükəsizlik
səfərəsindən məhkəmələndirilməsi və inkişaf etdirilməsi xüsusi
əməkveriliyi dəvət edilib. Seminarları uğurla bitirən 40 iştirakçı
səfərdən, iştirakçılar sessiyaları təşkil olunub.

Seminarların bağlanması mərasimində iştirakçılar təsərrüatının
bölüşərək əldə biliklərə görətərəfli təqdimatlarına faydalı ol-
ağına bildirilir.

Iki ölonkin Daxili İşlər nazirlikləri arasındakı eməkdaşlığı yüksək
səviyyədən diqqət qatdırınca nazir Vilayat Eyvazov rəhbərliyi tərəfində
DİN-in metbuat idarətindən Adəlet.az-a verilən məlumat görə, qo-
naqları salamlayan nazir Vilayat Eyvazov dövlət başçısının siyasi irado-
si və qarşılıqlı soñorları noticisində dəvət qardaş ölkələrinə arasındakı
münasibətləri daha dərinliyində inqilablı və qurulmuş vəzifələri vurğulayıb.

İki ölonkin Daxili İşlər nazirlikləri arasındakı eməkdaşlığı yüksək
səviyyədən diqqət qatdırınca nazir Vilayat Eyvazov rəhbərliyi tərəfində
DİN-in metbuat idarətindən Adəlet.az-a verilən məlumat görə, qo-
naqları salamlayan nazir Vilayat Eyvazov dövlət başçısının siyasi irado-
si və qarşılıqlı soñorları noticisində dəvət qardaş ölkələrinə arasındakı
münasibətləri daha dərinliyində inqilablı və qurulmuş vəzifələri vurğulayıb.

Jurnalisten bıçaqlı hadalənməsi ilə bağlı DİN-dən açıqlama



Bir neçə gün önce jurnalist Ayton
Məmmədəvən bıçaqlı hadalənmə
səxsin axtarıları davam etdirilir.

Adəlet.az-in məlumatına görə, DİN
Metbuat Xidmətinin rəisi, polis polkov-
niki Ehsan Zahidov bildirib ki, faktla
baglı Cinayət Məccəlisinin 134-cü
maddəsi (Öldürmək və ya sağlamlığı
ağır zərər verən qurşaqla hədəf olma)
ilə cinayət işi başlanıb: "Zəruri əməliyyat-
istinqəzət qəbul edildi".

Adəlet.az xəber verir ki, barədə Dövlət Təhlükəsizliyi Xidməti-
nin ictimai əlaqələrə səbəbinin məlumat yayıb.

Aparılmış arşadırmalar noticisində Azərbaycan Respublikasının və-
təndəsi, 1989-cu il təvəllüdü Şixiyev Boxtiyar Səttərxan oğlunun ölkə
hüdudlarında konarədə terror aktlarının törədildiyi ilə müşayiət olunan,
dini düşməncilik, dini radikalizm və dini fanatizmə zəminindən apartan
silahlı münəqşılarda iştirak etmek məqsədi ilə müxtəlif vaxtlarda Suriya
və Ərəb Respublikasının Rifil-muhəndis qosobosunda xüsusi hazırlıq
düşərgəsində təlimlər keçirən, müxtəlif odullu silahlardan istifadə qay-
dalarla yiyələnər "Cündül Şəm" adlı qanunsuz silahlı dəstənin fo-
liyiyindən iştirakına osşası şübhələr müəyyən edilmişdir. Dövlət Təhlükəsizliyi
Xidmətindən başlanılmış cinayət işi üzrə Boxtiyar Şixiyev şübhəli şəxslər
mənşə qismində saxlanıldıq. Azərbaycan Respublikası Cinayət Məccəlisinin
283-1-3-cü (Azərbaycan Respublikasının hüdudlarından konarədə
silahlı münəqşılarda iştirak etmek məqsədi sabit grupper yaratma,
həmçinin qruplarda, talimlarda, təlimlərdə və ya silahlı münəqşılarda iştirak et-
mə) maddəsi ilə toqşırıldırılan şəxş qismindən cinayət mosuluyutino
cəlb olunmuş, möhkəmən qorarı ilə barəsində həbs qotımkan tədbiri
seçilmişdir.

Hazırda cinayət işi üzrə araşdırma davam etdirilir.

DTX-dən əməliyyat: Qanunsuz silahlı dəstəyə qoşulan azərbaycanlı həbs edildi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti-
nin beynəlxalq terrorluqla mübariza istiqamətində kompleks
əməliyyat-istinqəzət tədbirləri davam etdirilir.

Adəlet.az xəber verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti-
nin ictimai əlaqələrə səbəbinin məlumat yayıb.

Aparılmış arşadırmalar noticisində Azərbaycan Respublikasının və-
təndəsi, 1989-cu il təvəllüdü Şixiyev Boxtiyar Səttərxan oğlunun ölkə
hüdudlarında konarədə terror aktlarının törədildiyi ilə müşayiət olunan,
dini düşməncilik, dini radikalizm və dini fanatizmə zəminindən apartan
silahlı münəqşılarda iştirak etmek məqsədi ilə müxtəlif vaxtlarda Suriya
və Ərəb Respublikasının Rifil-muhəndis qosobosunda xüsusi hazırlıq
düşərgəsində təlimlər keçirən, müxtəlif odullu silahlardan istifadə qay-
dalarla yiyələnər "Cündül Şəm" adlı qanunsuz silahlı dəstənin fo-
liyiyindən iştirakına osşası şübhələr müəyyən edilmişdir. Dövlət Təhlükəsizliyi
Xidmətindən başlanılmış cinayət işi üzrə Boxtiyar Şixiyev şübhəli şəxslər
mənşə qismində saxlanıldıq. Azərbaycan Respublikası Cinayət Məccəlisinin
283-1-3-cü (Azərbaycan Respublikasının hüdudlarından konarədə
silahlı münəqşılarda iştirak etmek məqsədi sabit grupper yaratma,
həmçinin qruplarda, talimlarda, təlimlərdə və ya silahlı münəqşılarda iştirak et-
mə) maddəsi ilə toqşırıldırılan şəxş qismindən cinayət mosuluyutino
cəlb olunmuş, möhkəmən qorarı ilə barəsində həbs qotımkan tədbiri
seçilmişdir.

Adəlet.az xəber verir ki, barədə Dövlət Təhlükəsizliyi Xidməti-
nin ictimai əlaqələrə səbəbinin məlumat yayıb.

Festival filmlərinin gizliləri və sırları

Bax: səh.10

Suşada "Xaribülbül" təntənəsi



Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V "Xaribülbül" Beynəlxalq Folklor Festivalının açılışında iştirak edilib.

Adalet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak edilib.

Şuşa şəhərinin 270 illiyi ile eləqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən "Şuşa illi"ndə keçirilən V "Xaribülbül" Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub. Mayın 14-də başa çatacaq sayca beşinci festivala xarici ölkələrdən müxtəlif folklor uluslararası çıxış edən müsəlci, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıblar.

Festivalın açılış konserti Fikret Əmərovin adı Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamlıbının ifasında "Vətən süttisi" ilə başlıdır.

Sona Əməkdar artistlər İlkin Əhmədov, Babek Niftaliyev və Səbinə Ərəblinin ifasında "Qarabağ şikəstəsi"nin sedaları Şuşa dağlarında yayıldı.

Vətən mühərəbəsində Azərbaycana eśl qardaşlıq dəstəyi göstərən Türkiyəni festivalda Türk Dünyası Müziqi və Xalq Rəqsli Anşamblı temsil edir. Anşamblın ifasında "Van yörəsi" xalq rəqsli maraqlı qarsılığı.

Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu "Çal oyna" xalq mahnısını, "Cangi" Estrada Folklor Rəqs Anşamblı "Tənzərə", Əməkdar artist Sırrızad Fətəliyev və nəfəs alıcıları qrupu isə "Tərəvacı" xalq rəqsli ifadələr.

Malinin Şeyx Tidiane Sek etno-caz qrupu "Sanqa Bo" kompozisiyasını, "Pakistan rəngləri" qrupu "Bhanqra" rəqsini, Melitassı Gürçü Folklor Rəqs Anşamblı "Svanuri" rəqsini təqdim etdirilər.

Azərbaycan Dövlət Rəqs Anşamblı avax xalq rəqsinin, Tunisin "Yuma" dueti "Smek" kompozisiyasını, Özbekistanın Baxor Dövlət Rəqs Anşamblı isə "Bayat" xalq rəqsinin ifa edilər.

Daha sonra Əməkdar mədəniyyət işçisi asıp Samire Əliyeva və asıp Əli Tapdıqoglu "Qarabağ qayıtagası" saz havasını, Xalq artisti Polad Bülbüloğlu və Bakı Xoreoqrafiya Akademiyasının "Xaribülbül" rəqs anşamblı "Qarabağım" mahnısını sesləndirdilər.

Açılış konserti Əməkdar artist Aybeniz Həsimova və "Bülbüll" qrupunun ifasında "Vətəndən pay olmamır" mahnısı ilə başlaçı çatıldı.

Şuşa şəhərinin 270 illiyi ile eləqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan olunan "Şuşa illi"ndə keçirilən V "Xaribülbül" Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub.

Adət.az xəbər verir ki, mayın 14-də başa çatacaq sayca beşinci festivala xarici ölkələrdən müxtəlif folklor uluslararası çıxış edən müsəlci, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri iştirak edirlər.

Qeyd edək ki, Şuşa şəhərində ilk "Xaribülbül" festivalı məşhur xanadə, pedaqoq, Xalq artisti Seyid Səsimskinin (1889-1965) 100 il yubileyi ilə eləqədar 1989-cu ilde keçirilib. Tədbir həmin ilin mayında - Şuşada xaribülbülün çəkələnmə dövründə təşkil olunub. İlk festivalda yerli ifadələrlə yanşı, keçmiş ittifaq respublikalarından Qırğızistən, Qazaxistən, Rusiya (Başqırıstan), Litva və Belarusdan da müsəlci qrupları təşkil edilib.

1990-ci ildən "Xaribülbül" festivalı beynələqəf status alıb. İkinci festivala Hollandiya, Almaniya, Israfil və Türkiyədən folklor qruplarının devət edilmesi böyük maraqla sebəb olub. Qarağış münasibəsinin başlaşması ilə eləqədar Şuşada ağır vəziyyət varlığından esas konsernləri Ağdamda təşkil edilib. Festivalın bir sənət konsernləri Bərdə və Ağcabəddədən keçirilib. Ümumiyyətində ikinci festivalda müxtəlif ölkələrdən 170-ə yaxın nümayəndə iştirak edilib.

1991-ci ildə keçirilən III "Xaribülbül" festivalına 25 ölkədən 300-ə yaxın nümayəndə qatılıb. ABŞ və Avstraliyadan olan rəsəmlər da festivala təşrif buyurulub. Təməscəşənlərin çoxluğu səbəbindən festivalın esas konsernləri stadionlarda keçirilib. İl və II festivalda yekun konsernləri Bakıda Heydər Əliyev Sarayındə təşkil olunub.

Dördüncü festival 1992-ci il mayın 15-də başlamalı, o zamanadak keçirilənlərin em məhəsəm olmalı idi. Dünən 30-ən çox ölkələndən 500 nəfər iştirakçı, nezərdə tutulmuş. Lakin həmin 18 mayında Şuşa şəhəri Ermenistan hərbi birləşmələrin tərəfindən iştirakçılarından "Xaribülbül" festivalını burada təşkil etmək mümkün olmayıb. Festival yalnız qisə müddətədə Ağdam şəhərindən imarət kompleksində keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Müvəffəq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə reşadəti Azərbaycan Ordusunun Vətən mühərəbəsindən sonra Qələbesindən sonra enənəvi "Xaribülbül" festivalı yenidən Şuşa şəhərində təşkil edildi. 2021-ci il mayın 12-13-də Şuşanın Cıdır düzündə Heydər Əliyev Fondunda təşkilatçılığı ilə keçirilən festivalın açılışında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olunub, ölkəmizin müxtəlif regionlarını və milli azaqları təmsil edən folklor kollektivlərinin konsernləri, Azərbaycan xanəndələrinin müxtəlif illerdə Şuşada lətke almış ifaçılarından ibarət videoçarxlar nümayiş etdirilib, klassik müsəlci əsərləri təqdim olub.

Türk Dövlətlərinin Ombudsmanları İttifaqı yaradılıb



Türk Dövlətlərinin Ombudsmanları İttifaqı (TÜRKOMB) yaradılıb.

Trend xəber verir ki, görüsə Türk Kürkəyin Ağ-saq-qalalar Şurasının sedri Binalı Yıldırım ilə yanaşı, Türk Dövlətləri Teşkilatının Baş katibinin müvəkkili Mirovihod Əzimov, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, Qırğızstan Ombudsmanı Atır və digərləri öz təbriklerini çatdırıblar.

Cıxışlardan sonra iştirakçı ölkələrin nümayəndələri arasında imzalanma mərasimi ilə TÜRKOMB-un yaradılması heyata keçirilib.

Şuşa adından istifadə ilə bağlı layihə qəbul edildi

Milli Meclis Şuşa adından istifadə ilə bağlı layihəni III oxunuşda qəbul edib.

Adət.az-in xəberinə görə, bununla bağlı "Azərbaycanın medəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanunda deyisiklik edilmiş və Şəhərsalma və Tıktı Məscələsində, "Sahibkarlıq fealiyyəti haqqında", "Tariix və medəniyyət abidelerinin qorunması haqqında", "Bədən təbiyəsi və idman haqqında", "Mədəniyyət haqqında" və "Reklam haqqında" qanunlarda deyisiklik edilmiş barədə qanun layihələri ioxunuşda parlamentin dünən keçirilən plenar iclasında müzəqətə çıxılıb.

Bildirlirək, dövlət başçısı tərəfindən "Azərbaycanın medəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanuna eləv və deyisikliklərin edilməsi və bundan iörlər bir sər qanunlarda qorunması, öyrənilməsi, memarlıq təzinişlərə qarşıdır. Rəqəm fealiyyəti, həbələ mütəliflik edilmiş ilə eləqədar qanuna.



nun layihələri təqdim olunub. Vürgünliklə ki, Şuşa şəhərində "Azərbaycanın medəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanunla və digər normativ paytaxtı - "Şuşa şəhəri haqqında" qanuna eləv və deyisikliklərin edilməsi və bundan iörlər bir sər qanunlarda qorunması, öyrənilməsi, memarlıq təzinişlərə qarşıdır. Rəqəm fealiyyəti, həbələ mütəliflik edilmiş ilə eləqədar qanuna.

Şuşa şəhərində təqdim olunub. Vürgünliklə ki, Şuşa şəhərində "Azərbaycanın medəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanunla və digər normativ paytaxtı - "Şuşa şəhəri haqqında" qanuna eləv və deyisikliklərin edilməsi və bundan iörlər bir sər qanunlarda qorunması, öyrənilməsi, memarlıq təzinişlərə qarşıdır. Rəqəm fealiyyəti, həbələ mütəliflik edilmiş ilə eləqədar qanuna.

Qeyd edilib ki, yeni maddədə nəzərdə tutulan hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi "Şuşa" adından istifadə etmək məsəsində hüquq malikidir. Əlavəyə əsasən, hüquq şəxslərin, o cümlədən media subyektlərinin adlarında, mukafatları və tətillərin adlarında, yerli, ölkə və ya beynəlxalq seviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsernlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında, kommersiya və reklam məqsədilə əməknişlərindən qəbul edilən.

Şuşa şəhərində "Şuşa" sözündən istifadəye yalnız müvafiq icra həkimiyəti orqanının müyyəneti etdiyi qurumun razılığı ilə yol verilir. Deyisiklik layihələri müzəqətərənən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Nicat Novruzoglu

Əmək müqaviləsinə xitam verilməsinə dair yeni qayda təsdiqləndi

Azərbaycanda əmək müqaviləsinə xitam verilməsinə dair yeni qayda müyyənetləşdirilər.

Adət.az-in xəberinə görə, bununla bağlı Əmək Məscələsinin 74-cü maddəsinə bir sərənəvələr edilir. Beləliklə, layihəyə əsasən, aşağıdakılardan fiziqli şəxs olan işəgötürənən təqdimləmə tətbiq edilir. Bu hüquq təzinişlərə qarşıdır. Əmək Məscələsinin 75.5-ci maddəsindən "Arxeoloji" sözünün çıxarılması tətbiq edilir. Eyni zamanda istifadə etmek üçün xüsusi qaydaların tətbiq edilənən məqsədilə həmin qanuna 3-1-ci maddənin eləvə tətbiq edilməsi tətbiq olunur.

Şuşa şəhərində "Şuşa" sözündən istifadəye yalnız müvafiq icra həkimiyəti orqanının müyyəneti etdiyi qurumun razılığı ilə yol verilir. Əmək Məscələsinin 76-cı maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 77-cü maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 78-cü maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 79-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 80-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 81-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 82-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 83-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 84-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 85-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 86-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 87-cü maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 88-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 89-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 90-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 91-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 92-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 93-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 94-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 95-cü maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 96-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 97-cü maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 98-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 99-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 100-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 101-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 102-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 103-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 104-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 105-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 106-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 107-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 108-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 109-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 110-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 111-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 112-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 113-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 114-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 115-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 116-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 117-cu maddəsindən istifadə etmek üçün xitam verilməsi tətbiq edilir. Əmək Məscələsinin 118-cu maddə

0, günəş ömrüdür, sönməyəcəkdir

Şair İbrahim Yusifoğlunun poema yaradıcılığında ulu öndər Heydər Əliyev obrazı

Naxçıvan adəbi mühitində öz poemaları ilə tanınan qocaman şairlerindən biri İbrahim Yusifoğludur. "O, günəş ömrüdür, sönməyecəkdir", "Menim inanımı güllədilər", "Analı, anasız dünyam", "Suların düşmən yuxularını", "Armud ağacıyla yarımçıq dərdləşmələrim", "İydeli dərənin uşaqları" kimi poemaların müəllifi olan İbrahim Yusifoğlu bu poemalarında həm Naxçıvanın keçidiyi inkişaf yolu, müsərsizləməyi və tərəqqi yolunda parlamajından bəhs açıq ("Bu nağmən sənədi, doğma Naxçıvan"), həm Azərbaycanın maruz qaldığı an ağır, dəhşəti facia olan Xocalı soyqırımdan ağır ilə, kədərlər danişir ("Menim inanımı güllədilər"), həm də övlad hayatında bir iləhə, Tanrıca qədər ucalan, ülviləşen və müqəddəsənən "Anadan" ("Analı, anasız dünyam") bəhs edir. "Armud ağacıyla yarımçıq dərdləşmələrim", "İydeli dərənin uşaqları" kimi poemaları isə avtobiografik, xatire-memar olması ilə seçilir, özüne oxunaqlılıq qazanır.

Bu təməniş şairin "O, günəş ömrüdür, sönməyecəkdir" poeması mezmən etibarla Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilib. Bir neçə hissədən ibarət olan poemada Heydər Əliyevin şəxsiyyət etibarla öz kəsiyinə göstərdiyi misilsiz xidmətlər, getirdiyi evzəsiz naliyyətlər və onun Azərbaycanın dövlətçilik tarixində oynadığı rol diqqət merkezindən təqdim edilmişdir. Poemanın "On söz" adlanan hissəsində şair bəhs aqdıcı şəxsiyyət haqqında oxucusuna məlumat verməye, onun haqqında anlatmaya çalışır. Qeyri-adi şəxsiyyət, nadir insan haqqındaki məlumat uyğun olaraq bu hissədəki üslub, bedii väsiti de məhz o cür tərtib edilib. Mücerədə bir məlumat tipi olan əslubdan istifadə edən şair "bi-insan" kimi ifadə ilə bu mücerədə şəxsiyyəti qeyri-adi aləmet və keyfiyyətlərindən bəhs etməklə təqdim etmeye başlayır. Şair bu nadir, gərkəmti şəxsiyyətin əlamətlərinə bəhs etmək cəxoxu bu nadir şəxsiyyətin məhz müdrük lider Heydər Əliyev olduğunu qətiyyətli sezir. Burada deyil:

*Bir insan ömründən söz açırm man,
Ö, günəş ömrüdür, sönməyecəkdir.
Sədət verdili milyonlar qəlbən
Onun haqq yoluñundan dönməyecəkdir.*

*...Bir insan ömründən söz açırm man,
Ö, Heydər ömrüdür, sönməyecəkdir.
Çənit sevdili milyonlar qəlbən,
Onun haqq yoluñundan dönməyecəkdir.*

Əsəri sənədi poemada da andaldırmış olar. Müeyyən mögamlarda tarixi-xəroloji məsələlər, başlı mütəxəlles edər, izahat verən və müeyyən sənərlər təqdim edən müəllif tarixi gedisatı ədəbi məzmunu əlaqələndirir. Şair



Zakir Bağırov

vermədi!
Söyləmeye söz istədi -
vermədi!
Bir şəhəri tikən memar
evsiz qaldı.
Yüz cildlər yazan yazar
sözəsiz qaldı!
Nadanlılıq nadanlılığı
Yaman ağır gəldi ona.
Samaları yarib gəldi
Ana yurdù Naxçıvana!
Onun qəfil gəlisiñden
Yer üzüñə sləndi zər.
Peyğəmbərtək qarşılıdı
Naxçıvanda Ulu Önder.

Bu dahi şəxsiyyətin Naxçıvanda həyata keçidiyi misilsiz dövlətçilik təbəbir - blokadada salınmış Naxçıvanın və onun ehaləsinin xilası, qonşu ölkələrin, xüsusi Türk dünyasının başı, Türkiye Cumhuriyyəti ilə birbaşa əlaqələrin yaradılması, Naxçıvanın ilk dəfə SSRİ imperiyasının tərkibindən çıxdığını rəsmən elətmiş, Naxçıvan SSRİ adından "Sovet Sosialist" sözüllərinin təmizləniləri, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin iclasında Naxçıvan Muxtar dövlətinin bayrağının dəyişdiriləsi, AXC-nin üçüncü tarixi bayrağının varişlik olaraq ilk dəfə Naxçıvanda dağıländirilməsi və başqa təbəbir Azərbaycanın milli oyanışının nüvəsindən dayanmaqla gelecek dövlət müstəqilliyinin elde edilməsinə bilavasitə vesile olmasa tam təfferruatla olmasa da, aparıcı, başlıca hadisələrlə poemanın bu hissəsində ümumiləşdirilir:

Bu azadlıq sahəsində
Yol yox idi dala geri.
Naxçıvanda məhv olurdı
İmpireya - SSRİ

və s.

Azərbaycanın o vaxtı vəziyyəti, vətəndaş qarşısından, xaosun yaratıldığı parçalanma təhlükəsi və s. xatırladılماqla bütün Azərbaycan xalqının ulu öndər Heydər Əliyevə birmənəli çağırışı, onun Azərbaycanın rəhbərliyi təkdilədən səsləşməsi, gizli niyyətlərinin gerçəkləşməsi mülliət tərəfindən bərabər oxucuya təqdim olunur. Poemanın qanlı 20 Yanvar hadisələrin tərdiləşməsi, Heydər Əliyevin Azərbaycan xalqının böyük oğlu kimi bu dəhşəti hadisələri tərədənlərə qarşı həyata keçirdiyi misilsiz işlər və s. təfərruata verili. Şair bu hadisələrin dəhşətinə, kəderini hiss etdirmək üçün janr dəyişirək bayatıdan da istifadə edir və özünə mülliət bayatılar ilə poemanı hem forma, hem de məzmunca zənginləşdirir.

Ulu öndər Heydər Əliyevin bu ağır günlərde vətənənən geliş. Bakı şəhərində bu xalqın böyük oğluna qısqanlıqla yanışması, rəhbərlik tərəfindən enişine izn verilməsi və hərəkətindən doğma torpağı Naxçıvana geliş böyük məhəbbət və həssaslıqla ərz edilir:

*...Gəldi doğma Bakısına,
Yaşamağa yer istədi -*

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölüməsinin emekdaşı,
filologiya üzrə fəlsəfe doktoru, dosent



Zakir Bağırov

Elə bili tolosır Muğana Araz.
Sular soraq verir Xudaforindən.
Çatır Ağoğluna, Teyo xoş avaz,
Ulu Tumasata qalxır yerindən.

Hökəri, Mincivan, Ağbənd... bir anda,
Çıxır pısayınan golon taratın.
Toy-bılışat işlər türkədə-canda,
Avazı durulur kamannı, tarın.

Böyük Mərcanlıdan bir qatar keçir,
Yönü Naxçıvana, üzü Şorura.
Zongoz özüna təzə yol seçir,
Boyanır yurd-oba işığa-nura...

Hər elda Zəfərdən bir nisanə var,
Haqqə tapınanın qatlannam dizi.
Böyük Mərcanlına yon atan qatar,
Doğma torpaqları soslıyır bizi.

RUHUMLA YAZMIŞAM
ŞEİRLƏRİMİ

Təbim ya nəslimən, ya haqqın golib,
Dumdurdu su kimi bulaqlan golib.
Avazı yaxından-uzadıqan golib,
Bağırma basdırıqın şeirlərimin.

Sanmayın hardasa xətrimə dəyiş.
Könümün "qapısim" dost kimi dəyiş.
Dözmüşəm "nazına" "yənim" yəqinib,
"Ütüşün" pozduğum şeirlərimin.

Qoymayıb islanam yaşışda-qarda,
Qolundan yapışb qatlındı, darda.
"Şəklinə" baxımsız axar sularda,
"Yuxusun" yozduğum şeirlərimin.

Həmiya bəlliidir sonatın, peşəm.
Söz moni qoymayıb heç kökden düşəm.
Sonunda bir zərrə işiq görmüşəm,
İçində azıdmış şeirlərimin.

Bozınm o, ağır bir yük olmayıb,
Qırşında no yoxus, no dik olmayıb.
Kölgəsi üstündən ösək olmayıb,
Ruhumla yazdığım şeirlərimin...

SONRASI NƏ OLA, OLA

Bir də ola düşmən ömrün bu çığı,
Dolaşq hor yanı dorvis sayığı.
Hordon gözəldəsi aran-dağı,
Seyr edək, sonrası no ola, ola!

Bizi zəmanət odlara yaxdı?
Dumdurdu solar da bulamb axdı.
Gorokso, yürüüb vodanı-vaxtı
Göl ötək, sonrası no ola, ola..

Böyük Mərcanlıdan bir qatar keçir,
Fit çalıb soslaşır doğma yolları.
Böyük Mərcanlıdan bir qatar keçir,
İsinir şeirlərin polad qolları.

Mahmudlu, Soltanlı, Qumlaq anbaan,
Göz dikiq qatarın yoluña yena.
Ağib qollarını Hacı Qaraman,
Şürk edir Tanrınn böyüklüyüni.

Yeno Çəbrayılda günəş nur saçır,
Topçağı, Gayana tanış səs düber.
Diridə al-səvan çıçəklər açır,
Qatari görəmkün bəhsə-bəhs düşür...

Qoymayaq bir istək qalsın sabaha,
Qalx gedək, sonrası no ola, ola!

BİR İL DƏ ADLAYIB KEÇDİ
BELƏCƏ

Gah erkən oyambah, çox gec də yatdıq,
Gah da başımıza yalanla qatdıq.
No ozoldan qopduq, no sona çatdıq,
Bilmədik sabahdır, yoxsa ki, gecə -

Heç demə yürüüb-yortmaq çatınnı,
Baxtin yaxasından darmataq çatınnı.
Azala-azala artımaq çatınnı,
Haqdan üz döndərib, bas aydın, gicə -

Hərədon damla-damla durulduğ bir az,
Ölüüm boyunuñ sarıldıq bir az.
Bəxti qova-qova yorulduğ bir ax,
Qaçsaq da qoşa bimoddil köçə -

Qüs kimi budaqdan-budaq qonduq,
Şirin yalanla uyub, inandıq.
Arzunu-hovası bələdçi sandıq,
Tutdu qolumuzdan gal yol, gal kişiçə -

Bir il də ömründən keçdi beləcə!

QAYITMAĞA ÜZÜN VARSA,
QAYIT GƏL

Yan-yörəmdən külək kimi ötmüşən,
Bilirənmi necə günah etmişən?

Suçun yoxsa, niyə xolvat getmişən,
Tapdanmamış izin varsa, qayit gol!

Adlayanda zülmət kündən-bucaqdan,
Həc mərhəmət dilindən son, haqqan!

Nicat umsan sündürdüyüñ ocaqdan,
Birce qalam künzən varsa, qayit gol!

Susayanda ürəyimin qanına,
Neca qacqəb tez galdayım yanına?

Cox qalıba holo yoluñ sonuna,
Deyiləsi sözün varsa, qayit gol!

Di, keç görün uğurduğun körpüdən,
Qovrulubsa cücaromı bir də don?

Yollarına göz dikkəmən təzəzədən,
Qayitmağə üzün varsa, qayit gol!

LƏNGİMƏ

Bəxt dərəyada ləngər vərən gəmidir,

Azər adam zəmanətin yemidir.

Sağ da, sol da yolayıcı kimidir,

Son onlardan birinə seç-longimo!

B

"Xeyrxah qadın" hekayəsi

Qadın bir neçə dəqiqə susdu.

- Beş yerdə şirkətim var.
Beş yerdə evim, beş bağım var...

O, bir müddət qıraqda oturmuş qadın və onluq yanaşı oturmuş üç qızə baxdı.

- Sizin məclisindən izleyirəm.
Biləram, o barəməni qadına uzadtı.

Əməliyət, Bilmərim, - dedi.
- Menin bağ evlərim biri.

- Menin bağ evlərim biri.
- Menin bağ evlərim biri.

- Menin bağ evlərim biri.
- Menin bağ evlərim biri.

- Menin bağ evlərim biri.

- Menin bağ evlərim biri.

- Menin bağ evlərim biri.

- Menin bağ evlərim biri.

- Menin bağ evlərim biri.

- Menin bağ evlərim biri.

- Menin bağ evlərim biri.

- Menin bağ evlərim biri.

- Menin bağ evlərim biri.

- Menin bağ evlərim biri.

- Menin bağ evlərim biri.

- Menin bağ evlərim biri.

- Menin bağ evlərim biri.

- Menin bağ evlərim biri.

- Menin bağ evlərim biri.

- Menin bağ evlərim biri.

- Menin bağ evlərim biri.

- Menin bağ evlərim biri.

- Menin bağ evlərim biri.

- Menin bağ evlərim biri.

- Menin bağ evlərim biri.

- Menin bağ evlərim biri.

- Menin bağ evlərim biri.

- Menin bağ evlərim biri.

- Menin bağ evlərim biri.

